

DÖVLƏT SUVERENLİYİ:

(əvvəli 10, 11 və 12 mart tarixli saylarımda)

Zəngəzurun
Ermənistana verilməsi

Qərbi Azərbaycanın erazisindəki tarixi torpaqların sənii şəkildə mübahisəli edilməsi və bu minvalla ermənilərə verilməsinin həqiqi mahiyyəti Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri N.Salavovun Lenine ünvanlaşdırılmış məktubda açılır: "Moskvaya böyük ümidi var id. Lakin Gürcüstən və Ermənistana bağlanan müqavilələr və bu respublikalara Azərbaycanın bir hissəsinin verilməsi müsəlmanlarda əgər bu ümidi ölməyibse də ona münasibətdə tərəddüdlər yaradıb. Müsəlmanların nəzərində Moskva nəinki Azərbaycanı işğal etdi, hətta onun hesabına Gürcüstən və Ermənistana da pay ayırdı. Gürcüstənə aparılan danışqlarda Azərbaycan nümayəndə heyətinin tərkibində gürcünün, Ermənistana danışqlarda isə erməninin təmsil etməsi Azərbaycan üçün təhqirə çevrildi. Müsəlmanlar baş ağa bilmirlər ki, onların iştirakı olmadan nə üçün Gürcüstən tərəfini yalnız gürcülər, Ermənistana tərəfini isə yalnız ermənilər təmsil etdikləri halda, onların nümayəndələri bu danışqlarda belə olmayıb. Başdan-başa müsəlman əhalisindən ibarət olan Azərbaycanın erazisinin bir hissəsinin, böyük iqtisadi və strateji əhəmiyyətə malik olan demir yolunun Ermənistana verilməsinə, Azərbaycanla Türkiye birləşdirən yeganə dəhlizin işğal edilməsini özündə ehtiva edən Ermənistana müqavilə əhalidə xüsusiələ ağır təəssürat yaradıb. Azərbaycan KP MK-nin bir sıra üzvləri bu müqavilənin, özünü kommunist adlandıran, əslində isə bilərekdən və ya bilmeyərəkdən millətçilik edən mərkəzdəki nüfuzlu ermənilərin göstərişi ilə tətib edildiyini iddia edirlərse, sadə müsəlmanlar onun barəsində nə düşünür".

Bu məqamda qeyd edilməlidir ki, üzərindən yüz il keçməsinə baxmayaraq, bir vaxt Kremlə bolşevik ...yan-ların provokasiyası ilə Azərbaycan xalqının içtimai-siyasi şüurunda ağır təəssürat yaratmış və yaddaşında ədalətsizlik olaraq iz qoymuş hadisə bu gün də aktualdır... Başqa sözə, hazırda Azərbaycan dövləti bu məsələyə dair aydın, dürüst, konstruktiv siyaseti yürüdür. Zəngəzur dəhlizi fonunda pozulmuş tarixi ədalətin bərpə edilməsi istiqamətində dəqiq strateji hədəflər var və bunun realizasiyası suverenliyi pozulmuş bir xalqın suverenlik hüququndur.

Yuxarıda göstərilən məsələ ilə bağlı N.Nerimanov Lenine ünvanlaşdırılmış məktubda Azərbaycanın ərazi bütövlüğünün hansı veziyətdə olduğunu açıq mətnle vurgulamışdır. "Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstən və Ermənistana müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda da Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini ermənilərə verir. Əgər bu ərazilər Gürcüstana verilsəydi, içtimai fikirlə birtəhər mübarizə aparmaq olardı, lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayı, pis nəticələr verəcəkdir".

Sovet hakimiyyəti Zəngəzurla Azərbaycan arasında birbaşa quru sərhəd əlaqəsinin kəsilməsini planlaşdırısa da, Türkiye ilə neytral, müəyyən mənada müttəfiq əlaqələr qurmağa çalışdığı bir vaxt da Moskva həm də Cənubi Qafqazın mərkəzi hö-

Qərbi Azərbaycan kontekstində tarixi-hüquqi-siyasi təhlil

kumətin təsirindən çıxacağına dair qorxu içində idi. Məhz elə Stalinin 1920-ci ilin noyabrında Bakıya gəlisi, sərhədlərin müəyyənleşməsinin vacibliyi zəminində narahatlığını bildirməsi bu qorxunun bir hissəsi idi. Ona görə də mərkəzi bolşevik hökuməti Zəngəzuru Ermənistana vermək, daha doğrusu, rüşvət olaraq vermək ideyasını həlliəcidi variant kimilə nəzərdən keçirirdi. Bele ki, bolşeviklər Naxçıvan və Zəngəzur ərazilərinin Ermənistana transferi ilə Azərbaycan və Türkiye arasında quru bağlanmanın kəsilməsini birbaşa təmasın qarşısının alınmasına hesablamaşıdır.

1920-ci ilin noyabr ayında Ermənistanda sovet hakimiyyəti yaradılmışdır. 1920-ci ildə Zəngəzur da Ermənistana kimi tanınmışdır. Lakin bolşeviklər türk qoşunları tərefindən idarə olunan Naxçıvana münasibətdə onun Azərbaycana mənsub olduğunu qəbul etmək məcburiyyətində qaldılar. Beleliklə də Azərbaycan ərazisində dair göstəriciləri aşağıdakı rəqəmlər ifadə edirdi. Azərbaycan SSR Xalq Torpaq Komissarlığının 1922-ci il oktyabrın 25-də Xarici İşlər üzrə Katibliyinə Azərbaycan SSR-in ərazisi haqqında təqdim etdiyi arayışda göstərilən məlumatə görə, 1922-ci ildə Azərbaycan SSR-in ərazisi 79577 kvadratkilometr olmuşdur: "Azərbaycan SSR-in Ermənistana ilə mübahisəsiz ərazisi Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədləri ilə keçir, sonra Qazax qəzasından Aleksandropol və Yeni Bəyazid qəzaları ile Maralca dağlarına qədər gedirdi. Oradan Göyçə gölünə birbaşa enir, Çubuqlu kəndində şərqə doğru təqribən 1, 1/2 verst keçir, sonra Göyçə gölünü tən yaridan bölür, onun cənub sahilini ilə qərb istiqamətində gedirdi. Göyçə gölünün cənub sahilində sərhəd Zağalı və Gödəkbulaq kəndləri arasından başlayır, sonra Yarpızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yanından Göyçə gölünün cənub sahilinin dəqək rayonu ilə Qızıl Xarabaya, 10859 yüksəkliyinə və Ağmahan (beş verstlik, vərəq E9), qərbdə Kiçik Ağdağ dağına doğru, İravan və Yeni Bəyazid qəzalarının sərhədinə qədər gedir, azərbaycanlıların yaşadıqları dağlıq rayonları erməni kəndlərinin tutduğu sahilərdən ayrırlı. Sonra sərhəd Kiçik Ağdağ dağından əvvəlcə şimal-qərb istiqamətindən doğru Toğmahən gölü istiqamətində, sonra isə qərb istiqamətində Təzəkənd kəndinə, daha sonra Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə doğru gedir, onun qarşısından şimala doğru 3620 yüksəkliyə qalxır, oradan cənub-qərbe Uluhanlıya doğru, daha sonra Araz çayına qədər, oradan da Rəncəber kəndindən şimala gedirdi. Rəncəber kəndindən Araz çayına sərhəd birbaşa qərbe doğru gedir, Sürmeli və Eçmədzin qəzalarının və Kars vilayətinin keçmiş inzibati sərhədlərində Təndürek dağlarına qədər uzanırdı. Azərbaycan ərazilərinə dair arayışın hazırlanması sovet rehberliyinin gizli niyyətlərinin olduğundan xəbər verirdi.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun Azərbaycandan qoparılib Ermənistana verilməsi yüz minlərlə azərbaycanlıların faciəsinə çevrilməkle yekunlaşmadı. Eyni zamanda, bir əsr boyunca

Azərbaycanın türk dünyası ilə əlaqələri kəsildi... Erməni millətçilər və saxtakar tarixçilər isə həmin ərazilərin guya o zaman "mübahisəli" olduğunu iddia edirdilər.

1921-ci ilin iyulunda Zəngəzurun qərb hissəsinin işğali və Ermənistana SSR-ə birləşdirilməsi, Qarabağın dağlıq hissəsində sünə erməni muxtarıyyətinin sərhədlərini müəyyən etmək məqsədilə aparılan inzibati dəyişikliklər vəziyyəti daha da gərginləşdirirdi.

Ermənistana SSR-in Dərələyəz və Yeni Bayazit qəzaları ilə Azərbaycan SSR-in sərhədində, təxminən 12 min desyatın (131,1 (79577 kvadratkilometr)) ərazisi olan Alagöl gölünün ətrafında yerləşən Alagöl və ya Alagöllər yay otaqları da Ermənistana ərazi iddialarına daxil idi. Ermənistana rəhbərliyi bu məsələni 1923-cü ildə qaldırmışdı. Ermənistana SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) 1926-ci il iyulun 23-de Azərbaycan SSR MİK sədrinə göndərdiyi telegramda bildirirdi ki, ərazisi 13170 desyatın (143,8 (79577 kvadratkilometr)) olan Alagöllər otaq sahəsi Cənubi Qafqaz MİK-in qərarı ilə hələ 1921-ci ildə Dərələyəz qəzasına verilib. Azərbaycan SSR MİK Rəyasət Heyətinin katibliyi 1926-ci il iyulun 5-de və dekabrın 25-də Ermənistana SSR MİK-in katibliyinə iki sorğu göndərərək Cənubi Qafqaz MİK-in həmin qərarını təqdim etməsini tələb etdi. Lakin bu sorğulara Ermənistana SSR MİK katibliyindən heç bir cavab verilmədi.

Ümumiyyətə, xarici havadarlarının himayəsi ilə Azərbaycanın İravan xanlığında dövlət quran ermənilər 1919-1920-ci illərdə Ermənistana, Tiflis də daxil olmaqla bütün Gürcüstanın cənubuna, Türkiyənin şərqi, Ərzurum, Van, Trabzon və bir çox başqa türk, gürcü və Azərbaycan torpaqlarına iddialı idilər... Bəli, ovaxtkı sovet Azərbaycanı ilə daşnak Ermənistana arasında həqiqətən də dəqiq sərhəd hələ müəyyən edilməmişdi. Necə ki, Gürcüstan və Türkiye sərhədləri müəyyən edilməmişdir.

Bakını, Qarabağı, Zəngəzuru, Naxçıvanı bütövlükə Azerbaycanı işğal edən Qırmızı terror korpusları daşnak Ermənistana qoşunları ilə hərbi təmassa girmək "sərhədin müəyyənəşdirilmesi" Azerbaycan xalqının və dövlətinin suverenlik hüququnun kəskin və kobud şəkildə pozulması idi. Bir halda ki, 1920-ci il avqustun 10-da Tiflisdə sovet Rusiyası ilə Ermənistana Respublikasının nümayəndə heyətləri arasında imzalanın müqaviləde Qarabağ, Zəngəzur, Naxçıvan Ermənistana tərəfindən Azerbaycanın ərazisi və tərkibi olaraq tənqidən sonra bolşeviklərin nəzarətinə keçdi. Toğmahən gölü istiqamətində, sonra isə qərb istiqamətində Təzəkənd kəndinə, daha sonra Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə doğru gedir, onun qarşısından şimala doğru 3620 yüksəkliyə qalxır, oradan cənub-qərbe Uluhanlıya doğru, daha sonra Araz çayına qədər, oradan da Rəncəber kəndindən şimala gedirdi. Rəncəber kəndindən Araz çayına sərhəd birbaşa qərbe doğru gedir, Sürmeli və Eçmədzin qəzalarının və Kars vilayətinin keçmiş inzibati sərhədlərində Təndürek dağlarına qədər uzanırdı. Azərbaycan ərazilərinə dair arayışın hazırlanması sovet rehberliyinin gizli niyyətlərinin olduğundan xəbər verirdi.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun Azərbaycandan qoparılib Ermənistana verilməsi yüz minlərlə azərbaycanlıların faciəsinə çevrilməkle yekunlaşmadı. Eyni zamanda, bir əsr boyunca

edərək dezinformasiya yayılmıştı. Qəzetdə yazıldı: "Sovet Rusiyası iyulun 1-də Ermənistana Respublikası ilə imzaladığı müqaviləye əsasən, Azərbaycanda yerləşən Zəngəzur rayonunu Ermənistana verdi. Ona görə də bu ölkənin tatarları ermənilərin üzərinə hücuma keçdilər".

Əslində, Fransa mediasında yayılan dezinformasiyanı maliyyələşdirən qüvvələr və qurumlar yaxşı bilirdilər ki, Zəngəzurun məhz 1920-ci ilin iyulunda Ermənistana transferi sovet Rusiyasının Azərbaycana qarşı apardığı siyasetin davamıdır.

Gürcü tarixçisi Aleksandr Zaxariadze qeyd edir ki, "həmin il avqust 10-da Tiflisdə imzalanan rəsmi müqavilə var ki, Naxçıvan və Qarabağ kimi, Zəngəzur da Azerbaycanın tərkibində qalır. 1920-ci ilin avqust ayında elə bir hadisə baş vermişdi ki, bu gün nə qərb, nə sovet, nə də erməni tarixçiləri onu xatırlamaq istəmir".

A.Zaxariadze başqa bir versiya da irəli sürür: "Şübhəsiz ki, daşnak quldur dəstələri bütövlükdə 1920-ci il ərzində Zəngəzura nüfuz etməyə çalışırdılar. Görünür, Zəngəzurun Ermənistana verilməsinə, dövlətlərarası münasibətlərən daha çox daşnaklarla qızıl ordunun sehra komandirləri arasında razılışma təsir edib".

Qazax bölgəsindən verilən torpaqlara dair

Arxiv sənədləri, sübut edirdi ki, Kremlə yol təpan ermənilər torpaq qoparmaq üçün sünii şəkildə vaxtaşırı sərhəd mübahisələri yaradırdılar, hər dəfə də onların istədiyi təmin edilirdi. Bu, aşağıdakı kimi tətib edilir:

- Ermənistana SSR-in Dilican qəzasının Qulp kəndi ilə Azərbaycan SSR-in Qazax qəzasının II Şıxlı kəndi arasında mübahisəli ərazisi 940 hektar olan Çomçə sahəsi Qulp kəndinə verildi.

- Dilican qəzasının Kökənd kəndi ilə Qazax qəzasının Daşsalahlı kəndi arasında mübahisəli ərazi olan 700 hektar Qaraçöl ərazisi Ermənistana SSR-in Kökənd kəndinə verildi.

- Cənubi Qafqaz MİK-in xüsusi yerli komissiyanın 1924-cü il 8 noyabr tarixli qərarı ilə Ermənistana SSR-in Dilican qəzasının Noraşen, Moseskənd və Aşağı Qızılbulaq kəndləri ilə Azərbaycan SSR-in Qazax qəzasının Qacalı və Əlibəyli kəndləri arasında mübahisəli 753 desyatın (8,2 kvadratkilometr) "Günəş" ərazisi iki hissəyə bölündü.

- Azərbaycan SSR-in Qazax qəzasının Şinix-Ayrım ərazisindəki 4000 desyatınlik (43,7 kvadratkilometr) torpaq sahəsi Ermənistana SSR-in Dilican qəzasının tərkibinə qatıldı.

- Cənubi Qafqaz MİK-in yerli komissiyanın 1929-cu il iyulun 19-20-də keçirilən iclasının qərarı ilə Dilican qəzasının Güney-Xeyrimli kəndi Qazax qəzasının Xeyrimli kəndi ilə birləşdirildi və Ermənistana SSR-in Dilican qəzasının tərkibine verildi. Bununla da, Qazax qəzasının əhalisi 50 faiz yaylaq torpaqlarından məhrum edildi.

- Azərbaycan SSR-in Cənubi Qafqaz Federasiyasının qonşu respublikaları ilə sərhəd mübahisələri üzrə MİK Torpaq Komissiyasının 1928-ci il he-sabatına əsasən, Ermənistana SSR-ə 75904 desyatın (829,2 kvadratkilometr) münbit torpaq və 79208 desyatın (865,3 kvadratkilometr) "yararsız" torpaq verilmişdi.

Cənubi Qafqaz MİK-in 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan MSSR-in Qurdqulaq, Hora-dız, Xaçık, Ağbın, Ağaç, Almalı, Dağalmalı, İtqiran, Sultanbəy kəndləri, ona bitişik Suayrıcı silsiləsi və Qərçivan kəndinə qədər olan otaqlar, habelə Ordubad sahəsinin Qərçivan və Kili kəndinin torpaqlarının bir hissəsi, Cənubi Qafqaz MİK-in 1938-ci il 5 mart tarixli qərarı ilə isə Sədərək və Kərki kəndlərinin, o cümlədən Şərur qəzasının kəndləri ətrafindəki torpaqların bir hissəsi sovet Ermənistana verildi.

Cənubi Qafqaz, xüsusən, Azərbaycan öz resursları etibarilə çar Rusiyası qədər, bəlkə də da-ha çox Avropanı və ABŞ-ı maraqlandırırdı. Buna görə də qeyd edilən coğrafiyada baş verən bütün proseslərdə birmənli şəkildə böyük güc mərkəzlerinin geopolitik dəst-xətti var idi.

Baş verən bütün düzəlməz halların, qanunsuz hərəkətlərin və faciəvi proseslərin fonunda bir fakt dayanır: tarixən bütün resursları "Şərqi siyaseti" strategiyasına səfərber edən türk-müsəlman torpaqları hesabına özünə ərazi düzəldən çar Rusiyası, elecə də onun varisi sovet Rusiyası, İslam coğrafiyasında ilk dəfə qurulan və Yaxın Şərqi xalqlarına milli dövlət quruculuğunda nümunə olan, idəya verən, Azərbaycan Cumhuriyyətində qısa alırdı...

Zəngəzurun iddialı ermənilərə vəd edilmişsi, ermənilər üzərində bolşevik hökumətinin qurulmasıni asanlaşdırırdı, Azərbaycanın zəiflətmək siyaseti iddi. Başqa sözə, Zəngəzur və digər torpaqlar birmənli olaraq Ermənistana sovetləşdirilməsinə qurban verilmişdir. Azərbaycan torpaqlarının Ermənistana verilməsində aborigen müsəlman əhalinin rəyinin ümumiyyətə nəzərə alınmaması, onların öz ata-baba torpaqlarında təbii insan haqları və içtimai-siyasi hüquqları etibarilə İravanın erməni kütləsinə güzəştə gedilməsi, elecə də Zəngəzurun verilməsi prosesinde həm şəxsiyyət suverenliyi, həm xalq suverenliyi, həm də dövlət suverenliyi kobud şəkildə pozulmuşdur. "Sosializm" adı altında Azərbaycan xalqına qarşı aparılan soyqırımı və deportasiya torpaqların Ermənistana verilməsi siyaseti bolşevik-kommunistlərin siyasi terroru, RSFSR-in Azərbaycana qarşı törediyi en kobud və bağışlanmaz dövlət cinayətləridir.